

		Peşə hazırlığının seçmə fənləri	46	1290	170	120	50				
35	İPFS-BO1	I blok: 1) Fövqəladə hallarda həyat fəaliyyəti təhlükəsizliyinin metodoloji və hüquqi əsasları; 2) Fövqəladə hallar zamanı həyat fəaliyyəti təhlükəsizliyində dövlətin rolu	5	150	15	10	5				4
36	İPFS-BO2	II blok: 1) Təbii xarakterli fövqəladə hallar və həyat fəaliyyəti təhlükəsizliyi; 2) Təbii xarakterli fövqəladə halların nəticələrinin ləğvi	6	180	25	18	7				4
37	İPFS-BO3	III blok: 1) Texnogen xarakterli fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi; 2) Texnogen xarakterli fövqəladə halların nəticələrinin ləğvi	7	210	30	20	10				4
38	İPFS-BO4	IV blok: 1) Ekoloji xarakterli fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi; 2) Ekoloji xarakterli fövqəladə halların nəticələrinin ləğvi	4	150	25	18	7				4
39	İPFS-BO5	V blok: 1) Sosial-siyasi xarakterli fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi; 2) Sosial-siyasi xarakterli fövqəladə halların aradan qaldırılması	7	210	25	18	7				3
40	İPFS-BO6	VI blok: 1) Fövqəladə hallarda yanğın təhlükəsizliyi; 2) Fövqəladə hallarda texnoloji qurğuların partlayış təhlükəsizliyi	7	210	25	18	7				5
41	İPFS-BO7	VII blok: 1) Fövqəladə hallarda əhalinin mühafizəsi; 2) Fövqəladə hallarda təhlükəsiz davranış əsasları	5	180	25	18	7				5
42	İPFS-BO8	VIII blok: 1) Həyat fəaliyyətinin biokimyəvi aspektləri 2) Biokimyayın əsasları	5	150	20	10	10				4

III. VAXT BÜDCƏSİ (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun Kafedralar tərəfindən Aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Yekun dövlət attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	12	3	1	10	6	32
Cəmi:	112	23	9	10	6	160

IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	I	II	III	IV	V	Təcrübə	Yekun Dövlət Attestasiyası	Ümumi
Kreditlərin sayı	41	41	49	51	28	12	9	231
İmtahanların sayı	8	9	10	10	5			42

Təqdim edir:

1. ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent

Q.Ə.Məmmədov

2. SMİİYİ-nin direktoru, dosent

H.B.Hüseynov

3. Qaz-neft mədən fakültəsinin dekanı, professor

Q.Q.İsmayılov

4. "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor

S.R.Rəsulov